


CƏBRAYIL

Bu rayonun adamları həmisi təmiz əqidəsi, torpağa bağlılıqları, elm, təhsil və mədəniyyətə diqqət və ehtiramları ilə fərqləniblər



Diridəq dağındaki Qız Qalası
Xalaflı kəndi (XII-XIII əsrlər)

Tanrı Cəbrayıl torpağından heç nayı əsirgəməmişdir; ecəzkar təbiətinə insan əllərinin toxunuşu ilə yaranan, tarixi-memarlıq abidləri – Xudafərin körpüleri, rayon markazındaki Sultan Allahverdi hamamı, Xubayıpları və Şıxlardan kəndindəki dairəvi türbələr... Diri dağının, müqəddas Mazan nəna ocağının, Xudafərin körpülerinin, Qız qalasının handavərində gözal qoşma, gərəyli və təcnişləri yaratmış Aşıq Qurbanı, Aşıq Ləla, Aşıq Mahmud, Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Humay, Aşıq Abdulla ilhamını...




11-tağlı Xudafərin körpüsü
Qumlaq kəndi (XI-XII əsrlər)

Cəbrayıl torpağı görkəmli dövlət və icimai xadimlər, nüfuzlu elm, mədəniyyət və adabiyat adamları da yetirmişdir.

Torpaqlarımızın müdafiəsində çox şəhid vermiş cabayıllilərin bir cəoxu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşlər. İşğaldan avval kəndində 77 orta və ibtidai, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana, 7 kinoqrüvə və s. mədəni-məşəf obyektləri olan bu yurdun insanları indi hayat və faaliyyətlərini masnunlaşdırılan 58 bölgədə davam etdirməye məcbur olmuşlar. Maddi durumlarının yüksəldilməsi, məşəf şəraitlarının yaxşılaşdırılması istiqamətində dövlətimizin coxsayı layihələr gerçəkləşdiriyinin şəhidi olan bütün digər rayonlarımızın qəçinləri kimi cəbrayıllar da ərazi bütövliyümüzün bərpası, müstəqilliyimizin möhkəmləndiriləsi, Azərbaycanımızın iqtisadi potensialının gücləndiriləsi işində öz imkan və bacarıqlarını əsirgəmir və təzliklə öz doğma yurd-yuvalarına qayıtmə arzusuya yaşıyırlar.

837



FÜZULİ

Əsası 1827-ci ildə qoyulan (Qarabulaq), 1930-cu ildə inzibati rayon (Qaryagın) statusu alan, 1959-cu ilin aprelində şairimiz Məmməd Füzulinin (400 illiyi şərəfinə) adını daşıyan bu rayonun işgala qədər 1386 kv. km arazisi, 105 min nəfər ahalisi, 77 yaşayış məntəqəsi olub.

Həzirdə isə işğaldan azad olunmuş ərazidə 13 qəsəbə (burlar dan 12-si yeni salınıb) və 20 kənd, 51 min nəfərlik ahalisi...

İşğalda qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarçayı, 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, varəm və dari-zöhrəvi xəstəlikləri dis paneri, 20 kinoteatr, texnikum, 2 texniki peşə məktəbi, 38 mak tabağadır müəssisəsi, 2 muzey, stadion, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.

Müxtəlif dövrlərdə bu rayon ərazisində (Qarakopkətpədə, Qarabulaq kürklərində, Gündəştəpə, Quruçay sahilində və s.) apanılmış tədqiqatçılar Azərbaycanın qədim kökə sahib olduğu bir dəfə səbət edilmişdir. 1968-ci ildə rayon mərkəzindən 15 km aralı məsafədə yerləşən Azix mağarasında mərhum arxeoloq-alim M. Hüseynov tərəfindən aşkar olunmuş preneental - Azixantrop adəminin alt çana sümükli Qarabağ ərazisində paleolit dövrünün mövcudluğunu da aşkarlaşmış oldu.

QUBADLI

Füzuli və Cabriyin süngutundan 8 gün sonra düşmən ordusu bu qədim yurdu - dünya səfizm fəlsəfəsinə Mirməhdi Seyid Nigari kimi filosof, Azərbaycan elmına Mirmehdi Xəzani kimi məarifçi, müstəmləkəciyi qarşı barışmazlıq, azadlıq məbərəsi taxiximəz Qaçaq Nəbi kimi qəhrəman başx etnis Qubadlini da tutdu. 30 min-dən artıq ahalı öz yurd-yuvasından didərgin düşüldü, rayon mərkəzi 94 kənd qarat olundu. 62 məktəb və məktəbəgər, 111 mədəniyyət

Füzuli rayonu ərazisində əcəmi memarlıq məktəbinin təsirilə inşa olunan bir sıra memarlıq abidələri də vardi (Əhmədəllər və Arğılı türbəsi (XII əsr), Babı türbəsi (1273-cü il), Aşağı Veyşəlli qülləvari Miralı türbəsi (XV əsr), Qarğabazarda Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-ci il), Qoçğamaklı məscidi (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkber məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Mərdinli kəndi yaxınlığında daşdan yonulan at və qoç fiqurları (XVIII-XIX əsrlər) və s.

Təsəffüs ki, bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz ermənilərin vahşı vandalizmına maruz qalmış, mahv edilmiş, yandırılmışdır.

Bəlibidir ki, hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Bir etnos kimi bu qədimlikdən məhrüm erməni işğalçılarının Azərbaycana dair tarixi hər vasitə ilə saxtalasdırması, yaddaşlardan silməyə çalışması "başdəşünləndir"...

1988-ci ildən başlayan erməni tacavüzungə qarşı mübarizədə iştirak etmiş, mardillişkən döymüş minlərlə füzuliləndi yuzlərlə şəhid olmuş, yaranmış, itkin düşmüşdür. Bunu konkret statistik faktlərlə iddia edək: 1100 şəhid və itkin, 113 girov, 1450 müxtalif dərəcəli aılı, 155 nəfər yetim, 36 361 zarar-zədəli uşaq...


Bu görünməmiş facavüz - müharibənin əsas ağırlığını Qacar, Divanlıları, Yuxarı Veyşəlli, Aşağı Veyşəlli, Qaradagli, Üçbulaq, Ariş, Qoçğamaklı, Cuvarı, Gündəştəpə, Gorazili, Camilli, Diləjərdə, Yağlıvənd, Govşad, Xalafşa, Mollavalı kəndlərinin ahalisi çəkmişdir.

Bəli, 23 avqust 1993-cü ildə, barlı-behralı Füzuli torpağı da girov düşdü, asır alındı. Hazırda erməni tapdıqları altında zillət çəkan 51 kənd, habelə rayon mərkəzi, azad olunacağı günü gözləyir...

aslında, münaqişənin örtülü bünövrəsini qoymuşdu.

1988-ci il fevralın 6-də Xankändidə taşkil olunan ilk erməni mitinqindən sonra Qarbi Azərbaycandan soydaşlarını deportasiya edilməsinə başlandı və birinci qəçin dalağası Qubadlıdan keçdi. Erməni işğalçılarının Qubadlıdan Qarabağın dağlıq hissəsinə dahliz yaratmaq cəhdəri özünü hələ 1989-cu ilin sentyabr ayında bürüə verdi. Sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə (Gorus istiqamətində) "Yazı düzü" yolu ilə 150-160 avtomobildən ibarət məşin karvanının Qubadlı ərazisində yaxınlaşması xəbarı ayağa qaldırdı. Bütün yollar bağlandı, əliyalın cəmaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi və avtomobil karvanı Xankändi şəhərinə buraxılmadı. Amma çox təsəffüs ki, geri qayıtların bu karvan bir hafta Gorusun Xinzərk kəndindən qaldığıdan sonra Laçın-Şuşa yolu ilə Xankändiyə yol tapı bildi və onu müsəyiat edən zirehli texnika Laçın şəhərində faciələr törətdi. Həmin ilin axırlarında rayonda vəziyyət daha da ağırlaşdı. Qüvvələr qeyri-barabar idi. 1993-cü il avqustun ayının 30-da erməni harbi birləşmələri Gayan istiqamətindən hücumə keçdi. Əsas qüvvəri Xanlıq kəndi istiqamətinə yoldan döşən Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik kəndlərini yandırıcı, dinc ahalıyla divan tutdu.

Avqustun 31-də mülki əhali məcburiyyət qarşısında rayonu tərk etdi. Onlardan - 40-i qadın, 4-ü uşaq, 53-ü qoca olaqla, 238 nəfər şəhid oldu. İstar-istəməz "statistik" kimi qeyd etdiyimiz bu nəfərlərdən 8-i ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüllü..



Bazarçay çayı

YOLUN SONU

Bu yollardan biri ermənin tale sonuna məxsus. İqtisadi böhrən dünyani bürüdüyündən gürü-gündən zəifləyib diləncək künə düşən, ac-yalvac vətəndaşların nücatın xərici ölkələrdə axtaran Ermenistana daha havadarları əvvəlki "səxavatı" göstərə bilər. Hərçənd ki, aparıcı dövlətlər adəlatın barəsi üçün hələ də qətiyyətli addım atırlar. Möhtəram Prezidentimizin vurğuladığı kimi, tərəflər arasında atəşəs rejimi elan edildən sonra münaqişənin həllinə çəlb olunmuş vəsiatçılar görüntüsü xətrinə manasız görüşlər keçirmək, qeyri-ciddi bəyanatlar verməklə sanki işlərini bitmiş hesab edirlər:

Azərbaycan xalqı illərdür bunları eşidir. Artıq hər kəs beynəlxalq alımın ermənilərin havadır olduğunu anlayır. Münaqişənin həllinində acı bağırsaq kimi uzanmasını, dünycə məşhur diplomatların, siyasetçilərin məhz erməniləri qoruyaraq problemin həllini qarənlik dəlanlarında "axtardıqları" çox yaxşı başa düşürsələr. Görəsan, hətta məktəb partisi arxasında aşəlyn usaqşa belə bəlli olan adı, səda, basit həqiqət - Azərbaycan dövlətinin torpaqlarının ermənilər tə-

rəfindən işğal olunduğunu bi sırasat adamları, dünyani idarə edən insanlar dərk edə bilmirlər! Çox gözəl bilsər və dərk edirlər. Sədəcə, anlaşıqları bayan etmək onlara sərf etmir. Çünkü bu dərkerə havadarlarının maraqlarına toxunur, saxta sırasatları ilə üst-üstə düşmür və Azərbaycanın qarşı həyata keçirdikləri məkrili planların icrasına mane olur. Ermenistan bizim torpaqlarımızı işğal edə bilməri? Bir həftə arzdında orada daş-daş üstə qalmaz. Bu reallıqdır və biz real dünyada yaşıyorıq, öz tədbirlərimizi görürük. Gün galacak, Azərbaycanın arazi bütövüyünü təmin edəcəyik. Hələ ki, bu istiqamətdə bütün hazırlıqları işlərin görürük".

Dövlətin qayıyı və diqqətini minnətdərli hiss ilə qarsılayan bütün Azərbaycan vətəndaşları kimi Cabriyil, Füzuli və Qubadlıdan ayrı düşən həmvətənlərimiz də bu gün həmin arzu ilə yaşıyır, qurub-yadır və Ali Baş Komandanın müvafiq əmrini gözləyirlər... *

Y.Hidayətliyli